

Məhəmmədismayıł MEHDİYEV

**KLASSİK PUBLİSİSTİKADA MÜASİRLİK
РЕЗЮМЕ**

В этой статье изучаются вопросы, которые поднимаются в классической публицистике и сравниваются проблемами современности. Автор на многочисленных примерах утверждает, что классическая публицистика во многом помогает устраниТЬ косноСТей современной жизни.

Ключевые слова: публицистика, классическая публицистика, современность, печать, народное творчество, мастера публицистики.

SUMMARY

The article examines the issues raised in classical publicity and draws attention to the problems they are facing in modern society. The author

points out that classical publicity plays an important role in eliminating contemporary life by giving many examples.

Key words: publicity, classical publicity, modernity, press, folk creativity, professional publicists.

Söz var ki, hisslerin tərcümənədir. Söz də var ki, ağlın, düşüncənin məhsuludur. Publisistikada bunların ikisi də mövcuddur: həm hiss və hayacan, həm də duyum, çözüm və yozum cəhdləri var. Lakin onda ikinci tərəfin çalarları daha qabarıq hiss olunur. Publisistika daha çox düşüncənin, qayıdan doğan fikrin, əmələ meyllənən enerjinin ifadəsidir.

Başqa sözlə desək, publisistikada sözün qüdrəti ilə yaranıb. O sözün ki, təməlində, mahiyyətində ictimai amillər, insani narahat edən problemlər, həlli vacib olan məsələlər durur. Onun tarixi da sözün tarixi qədər qədim, əməli bəhrələri sonsuzdur. Təsadüfi deyildir ki, "vur deyənlə vuran yarıdır" deyiblər babalarımız. Babalarımızın deyimlərində, xalqların söz yaradıcılığında istənilən qədər publisistika nümunələrinə rast gəlmək mümkündür. Məsələn:

"Keçmə namərd körpüsündən qoy aparsın sellər səni.

Yatma tükü kəlgasında qoy yesin aslanlar səni".-

kimi beytlərə, misralarda çox dərin və insanları yaxşı işlərə təhrik edən müddəələr gizlənib. Hətta tapmacalarda belə sözün kəsəri xüsusi şəkildə qeyd olunur:

"O nədir ki, gələr keçər?

O nədir ki, mələr keçər?

O nədir ki, dələr keçər,

Yarası çox, qanı olmaz?"

Ağması:

"O ömürdür, gələr keçər.

O güllədir mələr keçər.

Yaman sözdür dələr keçər,

Yarası çox, qanı olmaz".

Publisistikə söz sənətləri sırasında özünün kəsərliliyi, təsirliliyi ilə seçilir. O sözü birbaşa, çılpaqlığı ilə üzə deməyi bacarıır. O, müxtəlif dona girməyə səy göstərmir, ağa ağa, qaraya qara deməyə çalışır. Ona görə də onun gücündən maksimum istifadə etmək, bəhrələnmək lazımdır.

Bəsəri fikirlərin, əməllərin inkişafında publisistikən xidmətləri böyükdür. "Zəbur"da, "Tövrat"da, "İncil"də və "Quran"da insanı, insanlığa baş ucalığı gətirən nə qədər publisistikə nümunələri var. Homerden Aristofana, "Avesta"dan "Dədə Qorqu" a qədər, Nizamidən tutmuş Şekspirə, Şillera, Axundova qədər söz sənəti korifeylərinin yaradıcılığındakı publisistik ricətlərə heyran olmamaq mümkün deyil. Özünün məzmunu, iibrətamız

hekayələri ilə, Şərqdə və dünyada abidə səviyyəsinə ucalan "Kəlilə və Diminə"də bu günümüzə səsləşən nə qədər deyimlər, duymular var. Təbib Bərzuyənin dili ilə bütün dünya işlərini saf-çürük edən abidə müəllifləri indiyədək neçə milyonlulara insanın aqlı, mənəvi və fiziki əməllərinin düzgün formallaşmasına təsir göstərmişlər. Düzliyə, təmizliyə sığınan həkim yazar: "...Dünyada düzlündən daha yaxşı bir dost ola bilməz. Yalnız düzlük vəsítəsilə tez varlanmaq olar. Bu dövlət paylanmaqla azalmaz, xərclənməklə qurtarmaz. Düz adam padşahdan qorxmaz, od, su, yirtici, vəhşi heyvanlar və başqa zərərlər şəyələr düz adama ziyan vura bilməz". (3, s.55)

Lakin zaman dəyişildikcə dönyanın da dəyişildiyini təbib özü də hiss edir. İran hökməndarı Xosrov Ənüşirəvanın aql və kəramət sahibi olduğunu vurğulayan Bərzuyə onu "ədalət, sonsuz saxavət sahibi" kimi təqdim edir və göstərirdi ki, onun "hikmət elminə və hikmət sahiblərinə xüsusi rəğbəti" vardi, "qəddar adamlara cəza verilə xidmətçilərini tərbiyə etməkdə, zalimləri darmadağın edib məzəlumlara kömək göstərməkdə ad qazanmışdı". O sözlərinə davam edərək yazardı: "Lakin bütün burlara baxmayaraq zəmanənin xarab olduğunu, fəlakətə doğru sürükləndiyini görürəm. Sanki xeyir insanlardan qaçıır. Faydalı işlər, yaxşı sözlər unudulur, elə bil doğru yollar bağlanmış, bədbəxtlik kapıları açılmışdır. Ədalət mövh edilərək zülüm və sitəm hakimiyət başına keçmiş, elm aradan qaldırılaraq cəhalət onun yerini tutmuş, rəzalət və xəyanət artaraq kərəm və mürvəti sixişdirən aradan çıxarmışdır. Dostluq zaifləmiş, düşmənlik qüvvətlənmişdir, yaxşı adamlar təhqir edilərək əziyyət və maşəqqət içinde, alçaq adamlar hörmət qazanaraq keyf və əyləncə içerisinde yaşayır. Hiyələ və riyakarlılıq ayıq, vəfa və düzlik işə yatmışdır. Yalan – azad, doğru – məhbus, haqq – mağlub, nəhaq – qalib, qorxu – güclü, inam – zəif, zələm – haqlı, məzəlum – haqsız, hərislik - hakim, qənaət – məhküm, qazi – qəddar, zəhid – riyakar...". (3, s. 60) Bərzuyə bu qüsurlardan uzaqlaşmaq üçün insanları öz nəfşləri ilə mübarizə aparmağa çağırırdı. "Kəlilə və Diminə"nin hər fəslinde, hər sahifəsində müasirliklə səsləşən fikirlərə, hökmənlərə rast gəlmək mümkündür. Elə "hiyələ və xəyanət ağacının barı müsibət və fəlakət olar" kələməni götürək. (3, s.114) Bədxah qonşularımızın aqibəti göz qabağındadır. Görəsan hiyələ və xəyanəti özlərinə vəsiṭə seçən erməni xalqının başbilənləri öz həmvətənlərini necə çıxılmaz vəziyyətə saldıqlarının fərqli dədirlərmi?

Azərbaycan xalqının tükənməz xəzinəsi sayılan nağıllarımızda, dastanlarımızda, atalar sözü və zərbə-məssələlərimizda, bayatılarımızda, hətta, tapmacalarımızda bu günlə səsləşən nə qədər publisistik məqamlar var. Nizami Gəncəvinin "Xəmsə" si publisistik deyimlərlə doludur. Təkcə "Şirələr xəzinəsi"ndə ictimai-siyasi və mənəvi həyatımızın nizamlanmasına kömək edə biləcək onlara publisistikə nümunəsi göstərmək olar. Məsələn,

zəhmətdən qorxan, ağır əməyi özüna şəraf bilməyən adamlara kərpicəsən kişinin sözləri necə nümunə olmaya bilər:

“Qarşında boyun büküb el açımayım deyə mən,

Əzəldən əl atmışam belə bir peşəyə mən.

Nə xəzinə yığanam, nə də tırma geyənəm,

Öz halal zəhmətimin cörəyini yeyənəm.

Halalca nemətimə naşükür olma mənim,

Nemətə kop baxana nemət qənimdir qənim.”(5, s.91)

Başqa bir missal: Şah Sultan Səncərin zülmündən cana doyan bir qarı onun yaxasından tutaraq gördüyü ədalətsizliyin səbəbini soruşarkən deyir:

“Əyyaşlıqla soyurlar el malını dərgalar,

Dívana da çəkirlər bir qarını dərgalar.

Bu zülmə, haqsızlıhə dözmək çətindir, çətin,

Mənim abrum tapdanır, səmənsə ədalətin.” (5.s.95)

Bu fakt müasir dünyamızda xalq malına daraşan məmurları ifşa etmək üçün kifayət deyilmə?! Cinayətin hesabını cinayətkardan sormaq lazımdır. Cinayətkar təqsirsizlik mühitində yaşayanda nəticəsi cox ağır olur.

Jazılı ədəbiyyatda nəsrəl ilk publisistika nümunələrini yaradanlardan biri Məhəmməd Fizulinin “Salam verdim, rüşvət deyildir, deyə, almadılar” kəlamı bu gün də aktuallığını itirməyib. Rüşvət müasir dünyamızın qara yarasıdır. Rüşvət hökm sərən cəmiyyətdə müsbət şeylərdən danışmaq yersizdir. Rüşvət cəmiyyəti uğuruma aparan əməllərdən biridir. Ağacı qurd içərisində yediyi kimi, rüşvət də cəmiyyəti içəridən yeyir, onun bütün canlı orqanlarını süsləşdirir, yavaş-yavaş onların aradan çıxmamasına səbəb olur.

Publisistika ictimai bələdlər mübarizə aparmadqa böyük qüvvədir. Mətbuatın meydana gəlməsi və inkişafı publisistikasının da imkanlarını artırır. Çəkinmədən demək olar ki, XVIII əsirin sonlarından bu günə qədər insan cəmiyyətinin kəmkəcirləri ilə mübarizədə publisistikani üstələyəcək ikinci bir vəsiat yaranmayıb. Xalqların və millətlərin xösbəxtliyi naminə mübarizə aparan şəxslərin böyük əksəriyyəti bu mubarizəni həm də mətbuatda publisistikə vəsiatçı ilə aparıb. Deməli ictimai problemlərin aradan qaldırılması isinda publisistikə ham də zəngin təcrübə qazanıb. Bu təcrübədən səməralı istifadə etmək bizim qarşımızda duran vəzifələrdən biridir. Dünyada, o cümlədən Azərbaycanda ictimai problemləri üzə çıxaran və onların həlli ilə məşğül olan böyük publisistler orduyu yaranıb. Onların bizi miras qoyduğu irts bugün də problemlərimizi həll etməkdə bizi yardımçı olur.

M.F.Axundovun, H.Zərdabının, Ə.Ağaoğlunun, Ə.Hüseynzadənin, C.Məmmədquluzadənin M.Ə.Sabirin, Ü.Hacıbəylinin, M.Ə.Rəsulzadənin, Ö.F.Nemanzadənin və başqalarının publisistikasında bugunlə səsləşən məqamlar kifayət qədərdir. Məsələn, C.Məmmədquluzadənin “Azərbaycan” məqalasını şimallı, cənublu Azərbaycan vətəndaşlarının bəyənməməsi

adlandırınlar cox düzgün hərəkət edirlər. Bu məqaladə nələr yoxdur. Vətənin taleyi, coğrafiyası, dili, dini, üzərinə düşən vəzifələr və sairə burada öz əksini tapır. Mirzə Cəlil bızları – Vətənin daşı olmağa səy göstərənləri Vətən yolunda birləşməyə, onun problemlərini həll etməyə səsləyir: “Ax, gözəl Azərbaycan vətənim! Harada qalmışan? Ay torpaq çörəyi yeyən təbrizli qardaşlarım, ay keçəpapaq xoylu, meşkinli, sərablı, goruslu və moruslu qardaşlarım, ay bitli marağlı, mərandlı, gültüstanlı quli-biyaban vətəndaşlarım, ey ərdəbəlli, qalxanlı bəradərlərim! Galin, galin, galin mənə bir yol göstərin! Vallah ağlım çəşib! Axır dünə və aləm döyüldi, hər bir şey qayıdır ibz əşlini tapdı, hər matloba əl vuruldu, galin biz də bir dəfə oturraq və keçə papaqlarımızı ortalığa qoyub bir fikirləşək haradır bizim vətənimiz!?”

Gəlin, gəlin ey unudulmuş vətənin ciriq-mırıq qardaşları! Gəlin görək beşikdə yad millətlərin südünü emmiş, vətənimizdən yadırğamış və millətimizin ruhundan xəbərsiz bir para millət başçılarımız sizə nə gün ağlayacaqlar?

Niyə sakitsiniz, ey mənim lüt-üryan vətən qardaşlarım?!” (4, s. 647)

Azərbaycan publisistikasının şah əsəri olan M.F.Axundovun “Kəmalüddövlə məktubları” əsərində isə Yaxın Şərqi bir cox problemləri öz əksini tapır. Publisist böyük casarətlə əsrlər boyu Şərqi xalqlarının inkişafına əngel olan məsələlərə aydınlıq gətirir və imkan daxilində onlardan xalsı olmağın yollarını göstərir. Bu gün də onların bir şoxu öz aktuallığını itirməyib.

M.F.Axundov öz publisistikə ilə insانlara mübarizə ruhu aşılıyırı. O, məqsədə çatmaq üçün qati addımlar atmağın tərəfdarı idi. M.F.Axundov “Yek kolma” əsərinin müəllifi Mirzə Yusif xana yazdığı bir məktubunda qeyd edirdi: “Keçmişlərdə Avropada da belə zənn edirdilər ki, zalimə zülmü tərk etdirmək üçün ona nəsihət etmək lazımdır; sonra gördülər ki, nəsihət zalimin tabiətinə qatıyyən təsir etmir. Buna görə də millət özü, dinin manisizliyi sayasında elmlərdə tərəqqi edərək birləşin faydalını anladı və bir-biri ilə yekdil-yekcəhət olub, zalima müraciətlə dedi ki: Səltənat və hökumət büsətindən el çək!..” (1, s.192) Klassik publisistikasının biza təlqin etdiyi hikmətlər ötəri hissərin, duyğuların məhsulu deyil. O bizim toxunulmaz bildiyimiz dəyərlərə sahib şixmağı və onları necə qorumağı əyrdir. Azərbaycan istiqlalının liderlərindən biri M.Ə.Rəsulzadə yazırı: “Filosoflar və suflar nə deyirlərə desinlər: dirilik dönyəni sevməkdən və öz hüquq və namusunu mühafizə edə biləcək qədər qüvvəli olmaqdan ibarətdir.” (6, s.463) M.Ə.Rəsulzadə millətlərin mövcudluğunu, onların yaşam cəhdlərini başarıyyətin xösbəxtliyi hesab edirdi. O yazırı: “Mədəniyyəti-başarıyyət millətlərin zəhmətlərindən hasil olan bir yekundur. Hər millət öz iqtidər və öz iqtidali sayasında, yəni öz diriliyi ilə uyğun olan xüsusi, xüsusi olduğu qədər də qıymətli bəzi şəyələr əlavə ediyor ki, bir millətin olması və yaxud ölçün fikirlərə yaşaması yalnız özünün bədbəxtliyi deyil, başarıyyətin də böyük bir nöqsanını təşkil edir.”

(Yenə orada) M.Ə.Rəsulzadə öz fikrini bir qədər də geniş şəkildə açıqlayaraq göstəirdi ki, "hər millətin özüne məxsus bir saheyi-mədəniyyəti vardır ki, orada onun ibraz elədiyi məharəti digər bir millət göstərə bilməyir. Bunların bu xüsusiyyətlərindən isə mədəniyyəti-bəşəriyyə bir çox əsli şeylərə və guna-guna asarı – sənət və dülhaya malik oluyor" (6, s.464).

Görünür bu mənzərəni saxlamaq o qədər də asan deyil!

Sivilizasiyanın güclənməsi, sərhədlerin açılması, mədəniyyətlərin yaxınlaşması, dil, din, adət və əxlaq ənənələrinin zəifləməsi yeni proseslərin yaranmasına, xüsusilə, mənəviyyatda, əxlaqda, psixologiyada fərdiiliyin zəifləməsi, umumiliyin, oxşarlığın güclənməsi qlobal proseslərin meydana gəlməsinə müsbət şərait yaradır. Məsələn, yalnız ayaq tutub yerişir, əxlaqi dəyərlərin yetərinə aradan çıxmamasına gətirib çıxarıır. Sənətdə məzmun, bəşəri dəyərlərə sadıqliq əsas meyar olmalıdır olduğu halda, qiyamətləndirmə zamanı müasir jurilər başqa detallara üstünlük verirlər. Məsələn, kinoda, teatrda əsərin məzmununu və mahiyyəti bir kanarda qalır, rejissorun tapıntılarına, aktyorun oyununa, kino şəkilində cəkiliş texnikasının yeniliyinə, kadrların orjinalliginə xüsusi diqqət yetirirler. Vaxtıla dönyanın mütəraqqi camesini düşündürən "Sənət sənət üzündür" disturu indi də gündəmdə qalmışqdadır.

Klassik publisistika biza öyrədir ki, el malına, dövlətin sərvatına xor baxmaq olmaz. Onu Vətənin, dövlətin ehtiyaclarına sərf etmək lazımdır. Necə ki, C.Məmmədquluzadə ironiya ilə yazırı: "Hər bir müsəlman qəzətini alırsan əlinə, görürsən ki, yazılıb "maşallah flan milyonçu, müşallah flan mülətpərəst, müşallah flan xan, flan bəy, flan hacı, flan kərtənkələ..." Amma heç kəs yazır ki, bir yandan minlərcə müsəlmanlar acıdan ağlaşır və bir yandan da min-min manatlar xərclənlər qonaqlıqlara, səhərət ehsanlarına, qara neftə, püstə-badama, barışna və madama, sözü bir dəfə deyərlər adama!..." (4, s.244)

Azərbaycanda neft xalqın ümumimilli sərvətidir. Onun axtarışında, çıxarılmasında, emalında yüz minlərlə, milyonlara insanın əməyindən istifadə olunub. Bu sərvatın istehsalı zamanı cöksəyli insanlar öz həyatını qurban veriblər. Yayın istisində, qışın çoqğununda çətin şəraitlərdə əzab-əziyyətlə çıxarılan neftin hər damlılarından səmərəli istifadə etmək, insanların həyat şəraitini yaxşılaşdırmaq lazımdır. Belə etsək bu sərvati bize miras qoyan insanların da ruhu sad olar.

Publisistika ilə məşğul olan ziyyahlarımız sözün əsil mənasında fədakarlıq nümunələri göstərmişlər. Onlar qörxmaxadan, şəkinmədən şətin şəraitdə cəmiyyəti düşündürən problemlərə işiq salmağa çalışmışlar. Onları həbs, sürgün, işdən çıxarılmak təhlükəsi gözləsə belə öz əməllərindən çıxınmamış, xalqın gözünü açmağa, onları marifləndirməyə çalışmış, öz hüquqlarını əldə etmək üçün mübarizəyə səsləmişlər. Bir sözə onların əksariyyəti tarixa alturist kimi düşmüşlər. Məsələn, Həsən bay Zərdabi "Əkinçi" qəzeti vasitəsi ilə xalqın gözünü açmağa çalışdığı üçün ona nəinki

qəzətin nəşrini davam etdirməyə şərait yaradır, əksinə onu işdən çıxarı, başqa bir yerdə iş tapmasına mane olurdular. Bu cür adamlarla tanışlıq insanları heyvətə gətirir. Görkəmli qələm sahiblərindən biri Ömer Faiq Nemanzadənin "Seçilmiş əsərləri" ilə tanış olan Xalq şairi Bəxtiyar Vahabzadə yazırı: "Şətirlər arasında vətən və xalq üçün, onun taleyi üçün alısh yanan bir türk gördüm."

Lakin indi alturist olmaq muddan düşüb. "Soğan olsun, nəqd olsun" prinsipi daha işləkdir. Belə olmasayı yaqın ki, öz həmcinslərinin həyatı bahasına milyonlar qazanan tüfəylilərin sayı da az olardı. Məsələn, indi varlanmaq esqi ilə yanınlar geni dəyişdirilmiş möhsulları dünya bazalarında meydən sulayırlar. Ekoloji cəhdətdən insan sahətinə mənfi təsir göstərən dərmanlar, paltar, ayaqqabı, ev aşyaları istehsal edən müəssisələrin sayı və gücü günbegün artmaqdadır. Klassik publisistika bu cür proseslərin qarşısını almaqda güclü vasitədir və ondan səmərəli istifadə etmək lazımdır. Belə ki, klassik publisistikani dərinəndən öyrənməklə və onu geniş təbliğ etməkla cəmiyyətdəki mənfi proseslərin karşısını mümkin qədər almaq olar.

Bu dünya bizimdir! Onun əbdəliyinə, təmizliyinə, mənəvi zənginliyinə cavabdedə biziç. Biz onu korlamaqla məşğul olsaq, müsbət proseslərin sayını artırmasaq nəticəsi pis ola bilər.

Klassik publisistika bu gün də, sabah da bizi birləşməyə, iş görməyə, Vətənin xoşbəxtliyi namənə ziyankar qüvvələrlə mübarizə aparmağa səsləyir.

ƏDƏBİYYAT:

- 1.Axundov M.F. Əsərləri, 3 cildə. 2-ci cild. – Bakı, 1961.
- 2.Vahabzadə B. Yanar ürək // "Ədəbiyyat və incəsənət" qəzeti, 1983, 23 dekabr.
- 3.Kəlilə və Diminə. – Bakı, 1962.
- 4.Məmmədquluzadə C. Əsərləri, 3 cildə, 2-ci clld. – Bakı, 1967.
- 5.Nizami Gəncəvi. Sirlər xəzinəsi. – Bakı, 1981.
- 6.Rəsulzadə M.Ə. Əsərləri. 5 cildə, II cild. – Bakı, 2001.